



Azərbaycan Respublikası  
Gəncər və İdman Nazirliyi



Azərbaycan Respublikası  
Gəncər Təşkilatları  
Milli Şurası



KƏND GƏNCLƏRİNİN İNKİŞAF PROQRAMI

# ƏSASNAMƏ və MÜRACİƏT ÜÇÜN TƏLƏBLƏR

## 1. ÜMUMİ MÜDDƏALAR

1.1. “Yerli” Kənd Gənclərinin İnkişafı Proqramı (Bundan sonra Proqram) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (Bundan sonra ARGTMŞ) kənd gənclərinin iştirakını və sosial aktivliyinin artırılmasını nəzərdə tutan gənclərin inkişaf proqramıdır;

1.2. Proqram 2015-ci ilin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli sərəncamı əsasında Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsini nəzərə alaraq, birgə əməkdaşlıq fəaliyyətini “Azərbaycan: 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın prioritetləri və Əməkdaşlıq Proqramının Əsasnaməsinə uyğun olaraq təşkil edir;

1.3. Proqram ARGTMŞ-in üzv təşkilatlarının dövlət strukturları tərəfindən maliyyələşdirilməsi təsdiqlənmiş layihə, proqram və sosial sifarişlərinin kəndlərdə davam etdirilməsi təşəbbüslərinin Milli Şura ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilməsini nəzərdə tutur;

1.4. Proqram fəaliyyətini Milli Şuranın üzv təşkilatları, dövlət və yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla əlaqəli şəkildə həyata keçirir.

## 2. PROQRAMIN MƏQSƏDİ

“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqaməti kimi təbliğinin aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə işləməyə stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, onların və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan kapitalının inkişafına təkan verilməsidir.

## 3. PROQRAMIN VƏZİFƏLƏRİ

3.1. ARGTMŞ-in üzv təşkilatlarının dövlət strukturu tərəfindən maliyyələşdirilmiş ictimai əhəmiyyətli layihə, proqramlarının və sosial sifarişlərin davamının kəndlərdə həyata keçirilməsinə şərait yaratmaq;

3.2. Gənclər təşkilatlarının kənd gənclərinin ictimai həyatda təşəbbüskarlığına və iştirakına şərait yaratmaq;

3.3. Kənd gənclərinin inkişafını təmin edən təşəbbüslərin işlənilib hazırlanmasına və həyata keçirilməsinə şərait yaratmaq;

3.4. Kənd gəncləri arasında maarifləndirməyə yönəlmiş fəaliyyətlərin dəstəklənməsi və inkişaf etdirilməsi;

3.5. Kənd gənclərinin aktual mövzularda məlumatlılığının artırılması.

## 4. PROQRAMIN İDARƏ EDİLMƏSİ

4.1. Proqram bir-birinə tabe olmayan, əlaqəli şəkildə fəaliyyət göstərən proqram komandası və işçi qrup tərəfindən idarə edilir.

4.2. Proqram komandası:

4.2.1. Proqram komandasını ARGTMŞ-in Baş Katibi formalaşdırır və proqram rəhbəri idarə edir;

4.2.2. Proqram komandası proqramın fəaliyyətinin planlaşdırılması, təşkili, idarəedilməsi, nəzarəti və təkmilləşdirilməsi o cümlədən proqramın iştirakçılarının əlaqələndirilməsi funksiyasını həyata keçirir;

4.3. İşçi qrup:

4.3.1. İşçi qrup proqram daxilində əməkdaşlıq üçün təqdim olunan müraciətlərin nəzərdən keçirilməsi, dəyərləndirilməsi və rəy bildirilməsi funksiyasını həyata keçirir;

4.3.2. İşçi qrup aşağıda göstərilən şəkildə formalaşdırılır:

4.3.2.1. ARGTMŞ İdarə heyətinin nümayəndəsi;

4.3.2.2. ARGTMŞ MNTK-nın nümayəndəsi;

4.3.2.3. ARGTMŞ-ın Baş katibi;

4.3.2.4. Proqram rəhbəri;

4.3.2.5. AR Gənclər və İdman Nazirliyinin nümayəndəsi;

## **5. BİRGƏ ƏMƏKDAŞLIQ FƏALİYYƏTİNİN TƏŞKİLİ**

5.1. Proqram çərçivəsində ARGTMŞ və üzv təşkilatları arasında birgə əməkdaşlıq 4 mərhələdə həyata keçirilir.

5.2. Əməkdaşlıq əlaqələrinin qurulması (1-ci mərhələ):

5.2.1. Bu mərhələdə birgə əməkdaşlıq müraciətinə proqram rəhbəri tərəfindən baxılır, proqram birgə əməkdaşlıq standartlarına uyğunluğunlaşdırılır, müraciət edən təşkilat nümayəndəsi ilə görüşlər keçirilir və müraciət işçi qrupuna təqdim olunur;

5.3. Birgə Əməkdaşlıq fəaliyyətinin dəyərləndirilməsi (2-ci mərhələ):

5.3.1. Bu mərhələdə birgə əməkdaşlıq fəaliyyəti işçi qrupa təqdim olunur və işçi qrup tərəfindən proqramın standartlarına müvafiq olaraq dəyərləndirilir və rəy bildirilir;

5.4. Əməkdaşlığın həyata keçirilməsi (3-cü mərhələ):

5.4.1. Bu mərhələdə birgə əməkdaşlıq müraciəti edən təşkilat nümayəndəsi ilə qarşılıqlı əməkdaşlıq haqqında müvafiq qarşılıqlı öhdəlikləri nəzərdə tutan əməkdaşlıq haqqında memorandum əsasında fəaliyyət həyata keçirilir;

5.5. Əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi və davam etdirilməsi (4-cü mərhələ):

5.5.1. Bu mərhələdə həyata keçirilmiş əməkdaşlıq fəaliyyətinin dəyərləndirilməsi aparılır və növbəti əməkdaşlıqlar üçün əsas yaradılır.

## **6. MÜRACİƏT ÜÇÜN TƏLƏBLƏR**

**6.1. Müraciət edən üzv təşkilatlar üçün tələblər:**

6.1.1. Yalnız Milli Şuranın üzv gənclər təşkilatları "Yerli" Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində Birgə Əməkdaşlıq üçün müraciət edə bilirlər;

6.1.2. Birgə Əməkdaşlıq müraciətinin qəbulu [www.nayora.az](http://www.nayora.az) saytı vasitəsilə aparılır;

6.1.3. **Yalnız Milli Şuranın son 3 məclisindən birində iştirak etmiş üzv təşkilatlar Birgə Əməkdaşlıq üçün** müraciət edə bilirlər;

6.1.4. Yalnız dövlət strukturları tərəfindən maliyyələşdirilən layihələrin və ya sosial sifarişlərin davamı təşəbbüsünün kəndlərdə reallaşdırılması məqsədilə üzv təşkilatlar Proqrama müraciət edə bilirlər.

**6.2. Müraciət edilən əməkdaşlıq fəaliyyəti üçün tələblər:**

6.2.1. Birgə Əməkdaşlıq müraciəti dövlət strukturları tərəfindən artıq maliyyələşdirilməsi təsdiqlənmiş cari layihələrin və ya sosial sifarişlərin davamının kəndlərdə həyata keçirilməsi üçün nəzərdə tutulmalıdır;

6.2.2. Daxil olan əməkdaşlıq müraciəti faktiki yaşayış yeri kənd1 statusuna malik 14-29 yaşlı gənclər üçün nəzərdə tutulmalıdır. Kənd gəncləri fəaliyyətin birbaşa faydalanan qrupunun ən azı 80%-ni təşkil etməlidir və fəaliyyət kənddə həyata keçirilməlidir;

6.2.3. Daxil olan əməkdaşlıq müraciətinin mövzusu, məqsəd və vəzifələri dövlət strukturu tərəfindən maliyyələşdirilən layihənin mövzusu, məqsəd və vəzifələri ilə eynilik təşkil etməlidir;

6.2.4. Birgə əməkdaşlıq üçün müraciət fəaliyyətin icrası üçün nəzərdə tutulan vaxtdan ən azı 10 iş günü əvvəl edilməlidir.